



**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ  
NAZİRLƏR KABİNETİ**

**Q Ə R A R**

**“Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına  
Nəzarət Dövlət Xidməti tərəfindən təsərrüfat subyektlərində  
yoxlamaların aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında**

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsərrüfat subyektlərində yoxlamaların aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

**Naxçıvan Muxtar Respublikasının  
Baş naziri**

**Səbuhi Məmmədov**

Naxçıvan şəhəri, 12 mart 2021-ci il

№ 59

Naxçıvan Muxtar Respublikası  
Nazirlər Kabinetinin 2021-ci il  
12 mart tarixli 59 nömrəli Qərarı  
ilə təsdiq edilmişdir.

## **Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsərrüfat subyektlərində yoxlamaların aparılması**

### **Q A Y D A L A R I**

#### **1. Ümumi müddəalar**

1.1. Bu Qaydalar Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra - Xidmət) tərəfindən təsərrüfat subyektlərində yoxlamaların aparılması ilə bağlı məsələləri tənzimləyir.

1.2. Yoxlamalar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

1.3. Qanunvericiliyin tələblərinin pozulması ilə, o cümlədən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin məlumat reyestrində (bundan sonra – məlumat reyestri) qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

1.4. Yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.

#### **2. Yoxlama aparılan fəaliyyət sahələri**

2.1. Xidmət qanunvericiliyə uyğun olaraq aşağıdakı fəaliyyət sahələri üzrə yoxlamalar apara bilər:

2.1.1. inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran hərəkətlərin qarşısının alınması;

2.1.2. razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması;

2.1.3. təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi, onların istehlakçıların mənafeyinə və rəqabətə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması və aradan qaldırılması;

2.1.4. texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların (işlərin, xidmətlərin) istehsalının, idxalının, satılmasının, məcburi sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatı olmadan malların (işlərin, xidmətlərin) satışının (yerinə yetirilməsinin) qarşısının alınması;

2.1.5. istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət olunması;

2.1.6. istehlakçıların çəkiddə (ölçüdə), qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə istehlakçılara tam və düzgün məlumat verilməməsi, satış şərtlərinin pozulması;

2.1.7. özgənin ticarət markalarından və əmtəə (xidmət) nişanlarından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan qeyri-qanuni istifadə olunması;

2.1.8. baytarlıq və fitosanitar nəzarətində olan yüklər istisna olmaqla, malların saxlanması və ya satışı zamanı mal qonşuluğuna, temperatur rejiminə, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarda əməl olunması;

2.1.9. açıq məkanda reklam istisna olmaqla, reklam subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi;

2.1.10. dövlət metroloji nəzarəti, habelə ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi;

2.1.11. istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara nəzarət, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə uyğun olmayan malların dövriyyədən çıxarılması;

2.1.12. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları daşıyan nəqliyyat vasitələrində qida təhlükəsizliyi ilə bağlı tədbirlərin həyata keçirilməsi;

2.1.13. təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara səbəb ola biləcəyinə əsaslı sübutlar olan, muxtar respublikada istehsal edilən və ya muxtar respublikaya idxal edilmiş qida məhsullarının dövriyyədən çıxarılması.

### **3. Yoxlamaların aparılması**

3.1. Yoxlama Xidmətin rəisi və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

3.2. Yoxlama yalnız onun aparılması haqqında qərarla göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır.

3.3. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və məlumat reyestrində qeydiyyatla alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

3.4. Bu Qaydaların 3.3-cü bəndində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarla və məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcıyı yoxlamaya buraxmaqdan imtina edə bilər.

3.5. Sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsl yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır.

3.6. Yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı

ünvan yoxlamanın aparılması haqqında qərarla və məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır.

3.7. Yoxlama zamanı yoxlayıcılar əsaslı qərar qəbul etmək üçün bütün fakt və məsələləri, o cümlədən sahibkar üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

3.8. Yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir.

3.9. Sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır.

3.10. Yoxlayıcı texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surətçixarandan və skanerdən) istifadə etmək qərarını verdikdə bu barədə yoxlanılan sahibkara və ya onun nümayəndəsinə imzası alınmaqla məlumat verir. Yoxlanılan sahibkar və ya onun nümayəndəsi məlumatın alınması faktını imzası ilə təsdiqləməkdən imtina etdikdə yoxlayıcı tərəfindən imtina aktı tərtib edilir və bu barədə yoxlama aktında müvafiq qeydlər aparılır.

3.11. Yoxlayıcı Xidmətin nəzarət sahəsinə aid olmayan məsələləri yoxlaya və həmin məsələlərlə bağlı materiallarla tanış ola bilməz.

3.12. Yoxlamanın nəticələri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlama aktı ilə rəsmiləşdirilir.

3.13. Yoxlama nəticəsində sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması aşkar olunduqda, yoxlayıcı orqan tərəfindən aşkar olunmuş pozuntuların aradan qaldırılması, həmçinin pozuntuya yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunla müəyyən edilmiş

tədbirlər görülür. Yoxlamanın nəticələri üzrə tətbiq olunan hüquqi tədbirlər qanunla nəzərdə tutulmalı və Xidmətin səlahiyyətlərinə uyğun olmalıdır.

#### **4. Yoxlamaların aparılması dövriliyi**

4.1. Təsərrüfat subyektlərində yoxlamaların aparılması dövriliyi onun aid olduğu risk qrupundan asılıdır və bu hissədə hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz.

4.2. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sahələr istisna olmaqla, yoxlamalar aşağıdakı dövriliklə aparılır:

4.2.1. yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə - ildə bir dəfədən çox olmayaraq;

4.2.2. orta risk qrupuna aid edilən sahibkara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq;

4.2.3. aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə - üç ildə bir dəfədən çox olmayaraq.

4.3. Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar aşağıdakı dövriliklə aparılır:

4.3.1. yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə - altı ayda bir dəfədən çox olmayaraq;

4.3.2. orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə - ildə bir dəfədən çox olmayaraq;

4.3.3. aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq.

4.4. Son iki yoxlama nəticəsində sahibkarın fəaliyyətində məcburi tələblərin pozulması aşkar edilmədikdə və ya aşkar edilmiş pozuntular insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratmırsa və ya mühüm zərər vurmursa, həmin təsərrüfat subyektində yoxlama onun aid olduğu risk qrupu üçün müəyyən edilmiş dövrilik 1,5 dəfə artırılmaqla təyin edilir.

4.5. Bu Qaydaların 4.2-ci və 4.3-cü bəndlərində göstərilən müddətlər sonuncu yoxlamanın başa çatması tarixindən, barəsində yoxlamalar aparılmamış sahibkarla münasibətdə onun dövlət qeydiyyatına alındığı

tarixdən, sahibkarın risk qrupu dəyişildikdə isə risk qrupunun dəyişməsi tarixindən başlayaraq hesablanır.

4.6. Sahibkarın müəyyən risk qrupuna aid edilməsi barədə məlumat yoxlayıcı orqan tərəfindən yoxlamaların məlumat reyestrinə daxil edilməlidir və həmin məlumat yoxlamaların məlumat reyestrində qeydiyyatata alınmış sahibkarlar üçün açıq olmalıdır.

4.7. Bu Qaydalarda göstərilən hallardan başqa Xidmət tərəfindən təsərrüfat subyektlərində yoxlamaların (sahibkarların və istehlakçıların yazılı müraciəti əsasında aparılan yoxlamalar istisna olmaqla) aparılması qadağandır.

## **5. Məsuliyyət**

Bu Qaydaların tələblərinin pozulmasına görə sahibkarlar və Xidmətin vəzifəli şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.